

TƏSVİRİ

Bu [Fırlanan Çay Qurutma](#) Maşınının hər bir tepsisinin diametri 70 sm, ümumi qurutma sahəsi 5.38 m² olan 14 ələk qabı var. Partiya başına 15-20 kq yaş çayı emal edə bilər. Türbin hava alma quruluşunu qəbul edin, hava həcmi daha nəmli və isti havanı götürəcək qədər böyükdür və 1 mm diametrli dayanıqlı elektrikli istilik teli və yüksək temperatura davamlı polimer ilə çay qurutma sürəti 30% artır. izolyasiya tortu, istilik telinin xidmət müddəti digər şirkətlərə nisbətən 40% artır. 3 sm qalınlığında və heç bir istilik israf etməməsini və 30% enerji qənaət etməsini təmin etmək üçün maşını tamamilə örtən, ekoloji cəhətdən təmiz yüksək temperaturlu istiliyə davamlı izolyasiya materialı. Qapı, yüksək havaya davamlı elastik kauçuk zolaqlar ilə örtülmüşdür ki, bu da isti havanın qaçmasını qarşısını almaq üçün maşının qapısını möhürləyə bilər.

AVANTAJI

1. Rotary qurutma dizaynı, çay yarpaqları bərabər qızdırılır və daha tez quruyur.
2. Paslanmayan poladdan ələk qablarının istifadəsi çay istehsalının təmizliyini təmin edərək zərərli maddələr istehsal etməyəcək.
3. Yüksək möhkəmlikli polad menteşələr və qapı tutacaqlarından istifadə edərək, maşının xidmət müddəti digər şirkətlərə nisbətən 40% artır.
4. Patentli hava kanalı dizaynı, hər ələk tepsisinin dibinin havaya girməsinə imkan verir ki, bu da çaydakı nəmliyi tez bir zamanda aradan qaldırır və qurutma səmərəliliyini artırır.

TƏTBİQ

[Kiçik Çay Qurutma Maşını](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	Temperatur	İş vaxtı
Qara çay	80-120	20-60 dəqiqə
Yaşıl çay	80-120	20-60 dəqiqə
Ağ Çay	80-120	20-60 dəqiqə
Oolong Çayı	80-120	20-60 dəqiqə
Bitki mənşəli çay	80-120	20-60 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

[Çay qurutma maşınının](#) texniki xüsusiyyətləri siyahısı:

Model	DL-6CHZ-5QB
Ölçü	910 × 880 × 1830 mm
Gərginlik	220V 50Hz

İstilik elementi		Elektrikli istilik teli
Ümumi istilik gücü		9,0 kVt
İstilik elementləri qrupu		1 Qrup
Motor fanatı	Güc	0.18 kVt
	Sürət	1400 rpm
	Nominal gərginlik	220 V
Döner motor paleti	Güc	15 W
	Sürət	1250 rpm
	Nominal gərginlik	220 V
Paletin fırlanma sürəti		6 rpm
Palet növü		Dəyirmi
Effektiv qurutma sahəsi		5.38 m ²
Qurutma paletlərinin sayı		14
Partiya başına tutum		15-20 kq / vaxt

Bütün [pravoslav çay qurutma maşınının](#) spesifikasiyası .

Model	6CHZ-2	6CHZ-5	6CHZ-9	6CHZ-14	6CHZ-34
Tepsilərin miqdarı	10 ədəd	14 ədəd	16 ədəd	16 ədəd	36 ədəd
Tepsilərin Çapı	50 sm	70 sm	90 sm	110 sm	110 sm
Qurutma sahəsi	2 m ²	5 m ²	9 m ²	14 m ²	34 m ²
Tutum	6-8 kq	15-20 kq	27-36 kq	42-56 kq	102-136 kq

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR



得力 的 的 的 的 的

Rotary Tea Dryer DL-6CHZ-5QB

Voltage: 220V / 380V
Heating Power: 9kw
Tray Layers: 14 Layers
Tray Diameter: 70 cm
For All Kind Tea

15 kg Per Batch
Drying Area: 5m²
All Stainless Steel



L:91cm W:88cm H:183cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767







ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓